

CAHANIN NƏSİMİ

Bütün zamanların şair və mütəfakkiri İmadəddin Nəsimi həsr olunmuş 2019-cu il ərzində Özbəkistanda keçirilmiş tədbirlərlə bağlı Azərbaycan Respublikasının Özbəkistandakı saflılıyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla səhbatimizi oxuculara təqdim edirik.



Samir Abbasov

Tanıtma: Samir Əlihəsən oğlu Abbasov 1980-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaşunaslıq-informasiya fakültəsində təhsil alub. Sonrakı iki ildə həmin fakültədə bibliografiyaşunaslıq ixtisası üzrə magistr təhsili alıb və Bakı Dövlət Universitetini qızılı diplomi başa vurub. Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantıdır.

Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında başlayıb. Sonra Azərbaycan Respublikası Prezidentinin İslər İdarəsinin Prezident Kitabxanasında mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyaseti və naşriyyat, reklamın təşkili, informasiya şöbələrində məsləhətçi vəzifələrində çalışıb.

2013-cü ilin fevral ayından Özbəkistan Respublikasındaki Azərbaycan saflılıyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. S. Abbasov, həmçinin Azərbaycanın Özbəkistandakı saflılıyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibidir.

O, 2008-2013-cü illər üzrə "Azərbaycan Respublikasında Ki-

tabxana-informasiya sahəsinin inkişafı" üzrə Dövlət Proqramının Tədbirlər Planı'nın hazırlanmasında iştirak edib. 2009-2010-cu illərdə Azərbaycanın kitab abidalarının reyestrinin yaradılması layihəsinin koordinatoru olub. 2010-cu ildə S. Abbasovun rəhbərliyi ilə "Dağıldılmış kitabxanalar və məhv edilmiş mədəni sərvətimiz" adlı layihə həyata keçirilib. İlk dəfə olaraq bütün işğal olunmuş ərazilərimizdə məhv edilmiş kitab sərvətimizə dair araşdırılma aparılıb, onların hacmi və Azərbaycan mədəni ərsinə vurulan ziyan müəyyənləşdirilib, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə bu mövzuda Azərbaycan, rus və ingilis dillərində kitab naşr olunub.

O, 2015-2018-ci illərdə Azərbaycan Respublikası və Özbəkistannın bir sıra nüfuzlu mükafatları ilə təltif edilib.

"Mədəniyyət.AZ": Seyid Əli İmadəddin Nəsimi nəinki 1369-cu ildə doğulub böyüdüyü qədim Şamaxı şəhərinin və Azərbaycanın, bütövlükdə dünyanın öyünü biləcəyi dahi şair, fakir və düşüncə nəhangidir. Bütün müsəlman ələmi kimi, bizə dost və qardaş olan özbəklər də onunla fəxr edir, aşarını sevə-sevə öyrənir, adı və ərsi ilə qürur duyurlar. Odur ki şairin vətənində 2019-cu ilin "Nəsimi ili" elanı Özbəkistanda da çoxsaylı tədbirlər, görüşlər, anımlarla yadda qaldı. Və yaqın ki, bu bayram ovqatı ta ilin sonundakı eyni coşqu və məhəbbətlə davam edəcək...

Samir Abbasov: Elədir. Başa vurmaqdə olduğumuz 2019-cu ilin Azərbaycanda mədəniyyət müstəvisində dahi şairimizə həsr ediləsi ilə əlaqədar, həbəla Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təsdiq olunmuş iş planına əsasən il ərzində Özbəkistanda dahi Azərbaycan şairi İmadəddin Nəsimiye həsr olunmuş silsilə tədbirlərin keçirilməsi, layihələrin gerçəkləşdirilməsi planlaşdırıldı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə bağlı Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlər təşkil olunub və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Azərbaycan xalqının çoxaslıq ənənələrə malik bədii və fəlsəfi fikrində darin iz qoymuş mütfəkkir şair İmadəddin Nəsiminin zəngin ərsini eks etdirən əsərlərinin özbək dilinə çevriləsi də əsas prioritet məsələlərdəndir. Bununla əlaqədar olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nəsimi ili" çərçivəsində dahi şair və mütfəkkirin qəzəlləri ilə dəfa olaraq özbək dilinə tərcümə edilib, "Жононни севарман" adlı kitab Daşkənddə çap edilib. Kitabda Nəsiminin çoxsaylı qəzəlləri, həbəla Nəsimi ərsinə dair Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazmaların suratları, Nəsiminin rübaibləri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabədinin hazırladığı miniatürələrin suratları yer alıb.

Bu il martın 28-də Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycanın "Kaspı" qəzeti və təhsil şirkətinin birgə layihəsi ilə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və özbək alimlərinin iştirakı ilə "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" adlı Beynəlxalq elmi konfrans keçirildi.

Tərəfimizdən hər iki ölkənin şairləri arasında İmadəddin Nəsimiye həsr edilmiş "Məndə siyər iki cahan" adlı şeir müsabiqəsi elan edilib və müsabiqə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanılır. Toplanan əsərlər sonda vahid bir naşrda cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaq.

— Qeyd etdiyiniz müsabiqə məsələsi diqqətimizi çəkdi. Bu barədə bir qədər ətraflı bəhs edə bilərsinizmi?

— Məmənnuniyyatla. Həmin müsabiqəyə maraq daha böyük oldu, hər iki ölkədən yarışmaya çoxsaylı əsərlər təqdim olundu. Müsabiqəyə maraqlı yüksək olmasının göstəricilərindən biri kimi Özbəkistanın Xalq şairi Camal Kamalın xalq şairimiz Bəxtiyar Vahabzadənin dahi söz ustası İmadəddin Nəsimiye həsr etdiyi "Fəryad" əsərini özbək dilinə çevirməsini və müsabiqəyə təqdim etməsini göstərmək kifayətdir. Yuxarıda da qeyd etdiyim kimi, müsabiqəyə, əsasən, Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, həbəla Nəsimi dəstxatına, yaradıcılıq yoluna uyğun şeirlər toplanıb. İştirakçılarından əsərlərini cari ilin 5 aprelində 30 iyun tarixindək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərmələri xahiş olundu. Müsabiqəyə təqdim edilən materiallar şeir və ya poemə olmalı, həmçinin buraya müallifin pasportunun elektron formada suratı, müallif haqqında qısa məlumat da daxil edilməlidir.

Toplanan əsərlər sonda vahid bir naşrda cəm edilərək hər iki dilə tərcümə olunub və kitab halında yayımlanıb. Müsabiqənin yenəkunda iki ölkədən ən dəyərli iki əsərə (ümmümkilək dörd nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim edilib.

IMADƏDDİN NƏSIMİ VƏ ÖZBƏK ƏDƏBİYYATI

Beynəlxalq elmi konfrans



28 mart, saat 12:00
Bakıda Beynəlxalq Mətbuat Mərkəzi

— Yəqin ki, müsabiqənin yekun mərhəlesi təntənəli olacaq, onun uzun müddət yaddaşlarda qalması üçün gərəklər görüləcək...

— Bəli. Müsabiqənin yekun mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistanın Əlişir Navai adına Daşkənd Dövlət Özbek dili və Ədəbiyyatı Universiteti, ədəbiyyat sahəsində tanınmış "Kitab dünyası" qəzetinin təskilatı dəstəyi ilə Daşkənddə "Canımı qıldım fədə..." adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

— Samir müəllim, deyə bilərsinizmi, "Nəsimi ili" ilə əlaqədar qardaş ölkədə daha hansı tədbirlər nəzərdə tutulub?


— Hazırda Azərbaycan Mədəniyyət Mərkəzi Nəsimi ərsinə dair daha bir layihəyə start verib. Belə ki, Nəsimi yaradıcılığına dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, suratlarının qarşılıqlı əsərlərlə Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsi üzərində iş aparılır. Bununla əlaqədar Azərbaycan tərəfdən mütəxəssisler artıq Daşkənddə galmiş və sözügedən institutda təqdimat işlərini başlamışlar. Digər tərəfdən Orta Asiyadan zəngin mədəni və ədəbi ananalarla malik ölkəsi olan Özbəkistanda Nəsimi yaradıcılığına böyük maraq var, hələ sovet dövründə Nəsiminin əsərləri qardaş ölkədə çap olunub. Bu ananənin dəvəti kimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət

Agabiyət gazetesi

Халқ ədəbiyyatı, халқ tələkənləri, халқ kütü

Email: mədəniyyət@azmail.ru

Mədəniyyət və İctimai hərbi



Mərkəzinin layihəsi ilə dahi Nəsiminin qazalları özbek dilinə tarcuma olunub və Daşkənddə çapdan çıxıb. "Cananı sevərman" adlı kitab böyük Azərbaycan şairi, mütaffekkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və "Nəsimi il"నa həsr olunub. Qazalları orijinalindən özbek dilinə tanınmış Özbək alimi və tərcüməci Tahir Qaxxar çevirib. Layihənin rəhbəri olaraq naşra yazdırılmış "Ön söz"da Azərbaycan, fars və ərab dillərində çoxsaylı orijinal əsərlər yaratmış dahi Nəsiminin qaradaş ölkə poeziyası və ədəbi dilinin inkişafında avazsız idmətlərini qeyd etmiş. Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkçisinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. Axi Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qabildən olan şeirləri falsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edilib. Təsədüfi deyil ki, Nəsiminin əsərləri Azərbaycanla yanaşı, Yaxın Şərqi, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazanıb.

— Kitabın hazırlanmasında Azərbaycan alımları da iştirak ediblər?

— Balı. Nəşrin elmi maslahatçısı filologiya elmləri doktoru Sona Valiyevadır. "Cananı sevərman" adlı kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi ırsinə dair alyazmaların suratları, habelə Nəsiminin rübabları asasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darbadının hazırladığı miniatürələrin suratları vərt alıb. Kitabın Daşkənddə və Bakıda Azərbaycan və özbek alımlarının iştirakı ilə geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.

Bunlarla yanaşı, başçılıq etdiyimiz qurum tərəfindən Özbəkistanda "Nəsimi ədəbiyyat güñları"nın baş tutması, bununla əlaqədar, Azərbaycan və özbek alımlarının, ədəbiyyatçusunalarının iştirakı ilə Daşkənddə "Mən əbədiyyət üfüqlərində doğan eşq günsayıyam" adlı beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur.

— Cox gözəl. Bizimcün həm də maraqlıdır ki, rəhbəri olduğunuz Mərkəz Özbəkistanda başqa hansı layihələri gerçəkləşdirir?

— Görəmək istədiyimiz işlər çoxdur. Misal üçün, bu aspektdə Özbəkistandakı "Ədəbiyyat" qəzetiňin baş redaktoru Baxtiyor Karimla keçirdiyimiz görüşü göstərə bilərəm. Görüş zamanı biz qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin hayata keçirilməsi masalalarını müzakirə etdik. Mərkəzimiz adından Özbəkistanın "Ədəbiyyat" qəzeti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədə təşkilatlar arasında əməkdaşlığıdır. Memorandumun imzalanması təklimini irali sürdürük.

Özbəkistanda Azərbaycan ədəbiyyatına daim böyük maraqlı olduğundan, Azərbaycan və özbek ədəbiyyatının nümayəndələri daim bir-birindən bəhraländiyindən "Ədəbiyyat" qəzetiňin galəcək saylarında Azərbaycan şairlarının şeirlərini, habelə ədəbiyyat nümayəndələrinə dair dəha çox materialların, məqalələrin işq üzü görməsini arzuladığımızı vurguladıq. Həmçinin 2019-cu ilin ölkəmizdə "Nəsimi il" elan olunması ilə əlaqədar il ərzində Özbəkistanın "Ədəbiyyat" qəzetiňin xüsusi buraxılışının dərci və buraxılışın bütövlükda dəhi Azərbaycan şairi İmadəddin Nəsimi haşr olunmasını təklif etdik və bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin bütün təşkilatları işləri öz üzərinə götürü biləcəyini söylədik. Bu isə çox mühümdür. Çünkü həmin qəzet ədəbiyyatı sayəsində Özbəkistanda an böyük matbu orqanı və özətrafında minlərlə oxucu auditoriyası toplayıb. Qarara gəldik ki, "Ədəbiyyat" qəzetiňin nobvəti saylarında Azərbaycan ədəbiyyatına yer ayrılsın və galəcəkdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə six əməkdaşlıq qurulsun.

Azərbaycanda buraxılan "Ədəbiyyat qəzeti" haqqında malumat verdik, ölkədə ədəbi mühitin yetişməsində, formalşamasında, habelə gənc istedadlarının yaradılışlığının dəstəklənməsində qəzeti əhəmiyyətini qeyd etdik və galəcəkdə hər iki ölkənin qəzeti arasında əlaqələrin yaradılması, əməkdaşlığın genişləndirilməsinin vəcibliyini vurğuladıq.

Həmin görüşdə baş redaktor, tanınmış jurnalist Baxtiyor Karim Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək məhz Mərkəzin fəaliyyəti nticəsində Özbəkistanda böyük tarcümələr məktəbinin formalşadığını, Azərbaycan ədəbiyyatına maraqlın daha da artdığını, Mərkəzin layihəsi ilə çoxsaylı kitabları işq üzü gördüyüünü bildirdi.

O, bizim "Nəsimi il" ilə əlaqədar takliflərimizi, birgə layihələrə dair irali sürdürüümüz fikirləri müsbət qarşılıyaraq əməkdaşlığı həzir olduğunu ifadə etdi.

— Maraqlı məlumatlarla zəngin səhbatə görə təşəkkür edir və Sizə ölkələrimizin inkişafı naməne gələcək fəaliyyətinizdə müvəffəqiyətlərin davamını arzulayırıq! ♦

Zöhre Əliyeva